

IP Phone T780PN

IP Telefon T780PN

Çoxlu SIP hesabları, ekranda açılan pəncərə
Çoxlu baxış bucağı
Genişləndirmə modulu 32 DSS düyməsini fərdiləşdirə bilər
Zəng şifrələməsini dəstəkləyir
POE-ni dəstəkləyir
Qoş və işə sal, uzaqdan yeniləmə, TR-069-u dəstəkləyir
132x64 qətnamə ilə işıqlandırılmış LCD ekran
Mikrofon modem qulaqlıq rejimini dəstəkləyir İnterfeys (RJ11)



Ətraflı

Model	T780PN
Telefon Xüsusiyyətləri	<p>Çox SIP hesablarını dəstəkləyir</p> <p>Zəng gözlətməsini, zəng gözlətməsini, zəng ötürülməsini dəstəkləyir</p> <p>Zəng yönləndirməsi (məşğul olduqda, kor olduqda, cavab yoxdur)</p> <p>Zəng edənin şəxsiyyəti, Təkrar yığım, Səssiz rejim, DND</p> <p>Avtomatik cavab, 3 tərəfli konfrans, Yayım səhifələmə</p> <p>Sürətli yığım, Səsli mesaj</p> <p>Zəng melodiyası seçimi, idxal, silmə (10 mahnı ilə)</p> <p>Vaxt ayarlarını dəstəkləyir (SNTP/SIP Server əldə etmə/əl</p>

	ilə) Qara siyahı, zəng qeydləri (yığılan, alınan, alınmayan, 1000 ədəd qeyd) Veb dəstəyi nəzarət, Wifi bağlantısı
Qabaqcıl funksiya	4 funksional proqram düyməsi 4 naviqasiya düyməsi 6 funksional düymə (qulaqlıq, səsli poçt, səssiz rejim, ötürmə, təkrar yığım, dinamik) XML şəxsi ünvan kitabçası axtarışı/idxal/ixracını dəstəkləyir (1000 ədəd) 320 DSS genişləndirmə düyməsini dəstəkləyir xəttin vəziyyətini izləyir
Qabaqcıl funksiyalar	BLF/BLA, BLF siyahısı, DND və zəngin yönləndirilməsi Daimi telefon, Səhifələmə Zəng qaydası, dərhal yığım, Zəngin qəbulu, Fərqli Zəng
Səs parametrləri	Genişzolaqlı internet kodu: G.722 Darzolaqlı internet kodu: G.711μ/A, G723.1, G726, G.729AB,iLBC VAD, CNG, AEC, AGC və digər səs emalını dəstəkləyir Avtomatik əks-səda ləğvi ilə tam duplex əlsiz
Şəbəkə parametrləri	SIP V1 (RFC2543) dəstəkləyir, V2 (RFC3261) DNS SRV (RFC3263) STUN intranet nüfuzetməsini, CDP, LLDP, L2TP-ni dəstəkləyir 3 DTMF rejimini dəstəkləyir: Daxili zolaq, RFC2833, SIP INFO 2 IP əldə etmə rejimini dəstəkləyir: Statik /DHCP Daxili DNS/TFTP/FTP klient NAT/DHCP xidmətlərini dəstəkləyir
Konfiqurasiya idarəetməsi	FTP/TFTP/HTTP/HTTPS avtomatik yeniləməsini dəstəkləyir Üç konfiqurasiya rejimini dəstəkləyir: veb səhifə və telefon konfiqurasiyası və avtomatik konfiqurasiya TR069 protokolunu, uzaqdan yeniləməni, Telnet-i dəstəkləyir idarəetmə Daxili HTTP Veb server istifadəçi konfiqurasiyasının idarə edilməsi
Təhlükəsizlik Xüsusiyyətləri	VLAN (802.1pq), LLDP, VPN (L2TP) dəstəyi TLS (Nəqliyyat Layer Təhlükəsizliyi) protokolunu dəstəkləyir Klaviatura kilidini dəstəkləyir, admin/istifadəçi təbəqəsi rejimini dəstəkləyir MD5 məlumat yoxlama mexanizmini dəstəkləyir, AES şifrələmə protokolunu dəstəkləyir Şifrələmə çipinin sərt şifrələməsini dəstəkləyir (isteğe bağlı)